

Zaman keçikde edebi ırısımızın ideoloji ayıntıları merur qalmış saheleri ortaya çıxır. Bele sahelerden biri iyirminci esr Azerbaycan romantizmidir.

Ədəbiyyatımızda "romantizm cərəyanının bir esri tamam olur. Bununla bele bu cərəyan edəbiyatı bəzi qadağalar üzündən mövcud olduğu hüdüllərdə dərinləşməyibidir.

Şeytirlər ele cərəyan üzvlərinin özürlerin müeyyənləşdirilməsindən başlayır.

Bu filklərini əydən filologiya elmləri doktoru Vəli Osmanlının "Azerbaycan romantizmi" kitabıdır ("Elm" 2010). Burada cərəyan üzvlərinin yeni tərkibdə - bincinci Əli bay Hüseynzadə olaqlama görürük.

Bəlliidir ki, romantizmin Azerbaycanda edebi cərəyan məqyasında bərəqər olmasından hamidin araqı. Ə.Hüseynzadənin fealiyyətli başlıdır. Ədibin romantizmdəki fealiyyətinin üç tərihi aşkarları: Bilavəsili, bu sənəti ilkin beddi nümunələrini yaratması, Avropa romantiklərinin tərcümələri edib, milli mühürtə yayması, baş mühəməri olduğu mətbuat orqanları "Heyat" qəzetiñin "Füyuzat" jurnalının redaksiyası ətrafında romantik yazıçıları neslini birləşdirib, onu edebi cərəyan seviyyesine çatdırma-

si.

Ə.Hüseynzadənin bədii yaradılıcılığı bidaa az öyrənilir. Bedii yaradılıcılığın ilk mərhəlesi Rusiya imperiyasındaki inqilabın gətirdiyi ve romantizm de bədii tədqiq sahələrindən olan azadlıq, milli müyyənlik ve Vətən mövzularını işləydi.

Azadlıq - inqilabın gedisində irəli sürülen siyasi tələb olmaqdandır. Ə.Hüseynzadənin dünəngörsündə mənəvi ehtiyacın "Heyat" qəzetiñin dərc etdirdiyi "Hürriyət" eseri azadığının mənəvi gözəlliyinə həsr edilib. Tədqiqdən hürriyətin estetik hüsni, təbəbiyi təqziqləri. "Romantik estetikanın nümunələri" bölməsindən "Heyat ve meyli-füyuzat", "Nicat məhəbbətədər", "Qırızı qaralanlar içində yaşlı işqalar" əsərlərindəki romantizmin estetik tərəflərini təqdim edir.

Millet, milli müyyənlik sahəsində Ə.Hüseynzadənin idmətləri kitabın iki fasilində ünvanlıdır. Bunlardan biri regional, digarı global türkliyə həsr edilib. Fəqat, her ikisində başlıca mətbət türkliyənin manevi birliliyi masalasdır. Bu məsələ onun "Turan" sənəndən başlayıb, "Türkler kimdir ve kimlərdən iharətdir?" əsərindəkən uzun bir yol keçmişdir.

Vətən anlayışı adının "Həlli-Vətən" seri ilə istiqamət götürüb, "Turan romantik idealı"na apardı. Azadlıq, Vətən, Millət - Türklik, Turan.

Ə.Hüseynzadənin romantikləri bədii nəslindən kənarada qalmamasına, uzun iller ona qarşı yönelmiş ittihamların sebəbini görmeye tekə bu deyilənlər də kiifayət edir.

Diger romantizmiz Abdulla bay Divanbəyoglu-nun adı yanım esr bundan avvel edəbiyyat tarixindən romantizm feslini daxil edisi de, bunəkənnin yaradıcılıq bəsbütün kölgədə qalmışdır. Romantiklərimizin sırasında evvəldən axıra nəsir olan Divanbəyoglu-nun ilkin romantik nəsən nümunələri yaratmış, sentimentalizmən başlayıb, romantizme keçməsənə fərqləndirilir. "Əbdül və Szahzadə", "Parlan ulduz" əsərlərindəki sentimental məhəbbət romantizmə "quşşalı məhabəb", deyilən növün asası kimi sacıyyalndırılır. Yazıçı-nın 1901-ci ilə idaridizi "Köçərlərin həyətnin müshəhidən" pəvesi romantizmən doğma yurd, yurdun təbəbi motivlərini bayan edir. "Ardy derəsi" həkayesinin özünən qeyri-realılı ilə milli beddi təcərübəye sehrkarlıq təsviri əsərini getirdiyi bildirilir.

Deyildiyi kimi, ballı şəbəblerden elmi tədqiqatlardan kənərda qalan bu yəzincin povest və həkayelərindəki həssas məhəbbət sujeti Nərimanovun "Bəhədir və Sona" romanının ananasi kimi qiymətiñəndir. Avropa romantizm edəbiyyatı ilə de analoq oxşarlığı olduğunu nəzərdən tutulur. "Bədil-estetik baxımdan romantizm həssil dövrünə yasaşmış sentimentalizmən davamı" olduğunu deyilir.

Iyirminci esr romantizm adəbiyyatımızda ayrıca yerini A.Sehhətin yaradılıcılığı kitabında "Hürriyət və Vətən duyguları", "Millət qayısı", "Təbiəte meyl" və "Səhəhətin sonət gəşləri" başlıqları altında təhlili olunur. Rusiyada bəzən Fərvəl inqilabının sadalarını hələ Şamaxıda eşidən Səhəhət "ançaq adı gelən azadlığı", "hürriyət meleyi" deyə obrazlaşdırılmışdır.

Şairin yaradılıcılığında təbiət mənzərələri, ilm fəaliyi haqqında lirik-romantik peyzajlar şənətə-

"dünayagörüşü və həyata münasibətə bağlı məsələ" kimi, hem de romantizmən yaradıcılıq prinsiplərinin ümumiyyəti ilə izah edilir. Dogrudan da Azerbaycan romantik şairləri içərisində ümumən təbiət ləhəvləri, yaxud ilin hər bir ilə Səhəhət yaradılıcılığında daha dolğun mezmən, daha ince çalarlar-əks olunur. Bu, her seyden önce, sənətin darin və ince mühəsibət qabiliyətilə, eləcə də romantizmən mövzulundan olması ilə asaslaşdırılır. A.Sehhətin "İlk bahar", "Yaz", "Yay", "Yay gecəsi", "Yay sahəri", "Qiş" və s. şeirləri buna misal göstərilir. Şairin "Daya kənar" adlı serii bu baxımdan genitli tohil edən tədqiqatçı, Səhəhətin "xüsusi təsisisi" kimi irəli sürüyüb hissələrinin onun "şəhər şeirlərindən" başlayıb, bələd yaradılıcılığı boyu,

sunda açıq ölüm-dırım mübarizəsi sehnələrindən dəha çox, maneviyatda oyadıldı telətələrini təsvir edilmiş, Vətən şeirlərinə əksariyyətindən pessimist ruhda olması". Bular yığırqar romantik ədəbiyyatımızda zengin bir vətəndaşlıq poeziyəyi yaratmışdır.

Hadinin "İbradə beslenen amalımız iqbal - mil-latdır", - "bayanı dala yalnız əşyox yox, hem də fəryad, təkəc nikbin fəlsəfət qəşqın yox, eyni zamanda giley, sıkiyat, elem və lanət də özündə eks etdirə bilirdi".

Romantik Hadinin insan maneviyatla ilə dəha artıq meşğul olmuş浪漫主义 özündəndir. "Yeni sanət növü olmaq etibarla romantizmən eñ-bükə nailiyyəti mövcud real dünya səviyyesində və bərabərəndə insanın özündə tam bir dünə - daxili dünə kişi etməsidir. Real dünyaya qarşı fərdin manevi dünyasını təsir etməsidir". Fardin monovi dünyasından əmumi insanlıq varılır. Romantizm simvolları sənətin ilə ümumi insanlıq "bəşər" adında sənət gətirilir. Bəşərperverli özünün ebedi məsləki qılımış şair inanı sadəcə "bəşər" deyə müraciət etdikdən sonra şeirlərindən elə beləcə "bəşər" adlananlar da vardır. "İnsan" sözünü "bəşər"le evez edib, dəha doğrusu, "bəşər" insanın sinonimini əvvir, onuna canlı bir tərəfdə kim diaqloq girmək olurmuş. Bəşərin "böyük idrak" ilə yanaşı, onun sənət qədərliyi romantizmin humanizmi ilə təhlili edilir, fikirin bəşərin öz eməlləri ilə özüne qənimli kılmasına izlənilir. "Beşikdən mezarə qədar bəşərin ehvalı" poemasının təhlili ndə eməllerin ifadesi izlənilir.

Şairin bəşər məməhümətə etrafında mühakiməriniz ilə növbəti - "Bəşərin taleyiñde kədər" sözü galib, qrixır. "M.Hadinin şənətkar ehval-ruhiyyəsi qüssəli aħval-ruhiyyədir. Onun bedili ihəmi kədər üstündə köklənmədir. Şairin yaradılıcılığında kədərin bir neqə növü ilə qarsılaşır". Tədqiqatçı onlardan romantizmən poetikasında mühüm yer tutan "dünya kədəri" deyilən növün üzərində dayanır. Hadinin lügtəndən ibadə "hüzni-ümüni" şəklində işlədilmişdir. "Hüzni-ümüni"nin haradın doğmasına gəldikdə, müəllif yazar: "Romantizmən fəlsəfəsina görə ümümüyətli, dünyənin eli işləri vardır ki, onlar avvəldən düzgün qurulmuşlar. Hadinin dili ilə desək, dünyada bir çəçək varmı ki, solmasın, bir gül varmı ki, xar olmasın, bir ömür varmı ki, puç olmasın... "Dünya kədəri" dünyənin səsilləri bəy qayğılarından qalanıb".

Hadinin romantizmində həqiqət, xəyal, şüü maneviyatın predmeti kimi fərdlişdəridi bilidir. Bu maneviyat predmetlərinin hərəsi sislişə seirlerdə bədil yəldiz təqdiq olunur, hərəsindən ki təbəba aycı fəsil hasır edilir.

Cərəyan üzvlərinin bəhərin yaradılıcılığı bu sağə romantizmindən badıl tədqiq sahələri, mövzular üzrə qruplaşdırılınca ayrıca fesillərə qoyulur. Bəhə yanaşma əsərli her yəzincin yaradılıcılığının aplımlış tərəffüfünə işq salmışdır. Dogrudur, bu yazıçıların adəbi ərisi həmşə öyrənilibdir. Buna bələ, her romantikin yaradılıcılığından bədil adəbi məhsul kölgədə qalıbmış. Bunun sebəbləri müxtəlidir. İdeoloji məaneelərindən tətum, bədil materiala, romantizmən öz yaradılıcılıq prinsipləri ilə yanışlaşmadıñadır.

Keçən əsir səksəninci illərindən Azerbaycan romantizm adəbiyyatı ilə ardıcı meşğul olan V.Osmanlı bə sahədə silsilə arşadırmalar apardı. "Azerbaycan romantikləri" (1985), "Abdulla Səqin romantizmi" (2004), "Məhəmməd Hadinin romantizmi" (2006) monografiyaların buraxırdı. İndi də "Azerbaycan romantizmən bənci cild" adlı fundamental kitabını çap etdirmişdir. Tədqiqatın iki cildlik həcmində nazərdə tutulmuş müəllif iyirminci esr Azerbaycan romantizm adəbiyyatının zanginliyi və inyadık onu öyrənilmesi vəziyyətində esaslaşdırıñ. İki cild - iki tədqiqatçı istiqamətin ifade edir. Birinci, burada eks olunduğu kim, hər şənətkarın romantik yaradılıcılığının aynılığından ibarət, bəzən rüyadır. Üçüncü mərhələdən hürriyət - ümumən gözəldir, estetik kateqoriyadır. Buna bələ hər hürriyətin simasında açılan çeşiddir, şeirdə rənglərdər, nəticədə bədi təqrididir.

Bu cür çeşidləri, rəngləri hürriyətin qəşqas nəticələri və Vətən və millet mövzulularının romantik şəhərləndən ibarət. "Vətən mövzusunun romantikasında ifadeçisi bənci cild"ən bəzən rüyadır, məkanın maddiyyələndirilən maneviyata keçiriləndə, manevi nemət kimin duyub, dark etmekdə gəstənlərdi. Yaxud, Vətən tarixi sınaq qarşısında qalanda bəle, romantik əsərlərinə onun qurtulu-

"Azerbaycan romantizmi"

hətta müxtəlif şənətkardan eldiyi bədii tərcümələrde özüñü göstərdiyi bildirlər.

Şeirlərində "fikirdən artıq hiss və xoşluq ha-kim olduğunu" (A.Saqq) A.Sehhətin şənət görüşünləri de ayağa tədqiqatçı calb edən müsləki qılımış "Hə-yal" qəzəlinin redaksiyasına göndərdiyi məktubunda "ədəbiyyatın islahati" məsələsinə qaldırıñ qeyd edir. Bu islahat "tezə sən necə olmalıdır?" şeklinde qoyulur və "tezə sən hissələr olmalıdır" kimi cavablandırılır. Bu cavab tədqiqatçıın öz sözürlər desək, "bir növ şairin özünü də radikalizdə istiqamətiñ müyyənəşdirəndiñ olur".

Şənətkar, şənət və hayat məsələlərinin romantizm adəbiyyatında əksindən danişan V.Osmanlı "tezə A.Sehhətin yaradılıcılığının deyil, bütünlükəndə Azerbaycan romantizminin incisi" diyidir. "Şair, şeirlər və şəhərlər" əsərindən söz açır. Özü bə tu motivlərin H.Cavidin "Qıruba qarşı", C.Cabbarlinin "Qırub qarçı bir yelim" adlı əsərlərindən rastlandığı qeyd edir. Şeirlər obrazının "poesi yamızda hadisə" şəyəndən tədqiqatçı A.Sehhətin bu poemasında ham ki iki adəbi dünayabaxıñ - romantik şənətkar realist şənətin qarşılaşdırıldığını sezir.

Romantik adəbiyyatımızın öyrənilməsindən çətəməzlərləndən biri bu cərəyan üzvlərini tam kitarbə etmə edən monoqrəfiyanı olmaması id. Hazırkı tədqiqatçıda romantiklərin hamisə şəhət olub: Əli bay Hüseynzadə, Hüseyin Cavid, Məhəmməd Hadi, Abdulla Səqin, Abbas Səhət, Abdulla bay Divanbəyoglu, Cəfər Cabbarlı.

Tədqiqatçı romantik yazıçıları adəbi portretlərindən qurulub. Bu şənətkarlar hərin yaradılıcılığında romantizm mövqeyindən ayrıca yanaş-

ı. Mezhə romantizmən mövqeyindən. Təcərübə gəs-

terir, ki, bizim adəbiyyatıñ həsabında romantik yazı-

çıların yaradılıcılığı da esasən realizm mövqeyin-

əndən aradır. Romantizm öz təhlili əsərlərinə

gəlir. Hər əsərdən qədərliyin qələbəsi, qəsəbə-

si, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl, qəzəl,

qəzəl,